



# **Biznes əməliyyatları hesabatı**

**2018-ci ilin nəticələri**

# Əsas göstəricilər (2018-ci ilin sonu)

## Hasilat

- **AÇG**
  - neft (min barel/gün) 584
  - neft (milyon ton) 29
- **Sahdəniz**
  - qaz (milyard kubmetr) 11,5
  - kondensat (milyon ton) 2,5

## Əməliyyat məsrəfləri (milyon dollar)

- **AÇG** 505
- **BTC** 116
- **Şahdəniz** 578
- **CQBK** 39

## Əsaslı məsrəflər (milyon dollar)

- **AÇG** 1150
- **BTC** 41
- **Şahdəniz** 1444
- **CQBK** 352

# 2018-ci ilin mühüm hadisələri

- AÇG-də 14 neft hasilatı və 3 suvurma quyusu qazılıb - ilk neft hasilatından bəri AÇG-dən ümumi hasilat 3,5 milyard barelə çatıb.
- Şahdəniz yatağından ilk hasilat başlandığı vaxtdan ümumilikdə 100 milyard kubmetr qaz əldə edilməsi qeyd edildi. Əməliyyatların başlamasından indiyə qədər Şahdənizdən ümumi kondensat hasilatı 25 milyon tona çatıb.
- Şahdəniz 2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələrinin 29 may 2018-ci il tarixində Səngəçal terminalında rəsmi açılışı olub.
- Şahdəniz 2 layihəsindən qazın Türkiyəyə ilk kommersiya ixracı plana uyğun şəkildə 30 iyun 2018-ci ildə başlanıb.
- Şahdəniz Bravo platformasından ilk hasilat 30 iyul 2018-ci ildə əldə edilib.
- BP-nin ixtisaslı işçilərinin 90%-nin milli kadrlar təşkil etməsi öhdəliyi yerinə yetirilib.
- Geoloji-kəşfiyyat müqavilə sahələrində ilk quyuların qazılması üçün planlama işləri davam edib.

# Şahdəniz 2 və CQBK-nin Genişləndirilməsi (CQBKG)


Türkiyəyə (ildə 6 milyard kubmetr) və Avropaya (ildə 10 milyard kub metr) qaz satışı müqavilələri:

- Türkiyəyə qazın ilk kommersiya ixracı 30 iyun 2018-ci ildə başladı

- CQBK-nin ötürücülük gücünün 16 milyard kubmetr artırılması:
- Azərbaycan və Gürcüstanda 48 düymlük yeni CQBKG hissəsi
- Gürcüstanda 2 yeni kompressor stansiyası və yeni təzyiq azaltma və nəzarət-ölçü stansiyası
- İstismar əməliyyatları 30 iyun 2018-ci ildə Türkiyəyə kommersiya qazının ixracı ilə başladı

Dənizdə körpü ilə birləşmiş iki yeni platforma

- İlk hasilat 30 iyul 2018-ci ildə əldə edildi



Türkiyədə 1900km-lik TANAP (operatoru BP deyil) boru kəmərinin ilk kommersiya daşımaları məqsədilə 2018-ci ildə rəsmi açılışı oldu

Səngəçal terminalında yeni qaz və kondensat emalı qurğuları və qaz ixracı kompressoru – 29 may 2018-ci ildə rəsmi inaqurasiya mərasimi ilə istismara verildi

Suyun 550 metrədək dərinliyində 360km uzunluğunda boru kəmərləri və 125km uzunluğunda sualtı xətlər

İki yarım dalma qurğusu vasitəsilə qazılacaq və tamamlanacaq 26 sualtı quyu:

- 15 quyu artıq qazılıb
- Yatağın şimal cinahında 4 quyu, qərb cinahında 4 quyu, şərq cinahında isə 3 quyu tamamlanıb

# Şahdəniz Bravo platformasının qurğuları



**‘Xankəndi’ sualtı tikinti gəmisi**

**Şahdəniz Bravo platformaları**



# Geniřl ndirilmif S ng   al terminali





# Şahdəniz 2 / CQBKG layihələrinin Səngəçal terminalında rəsmi açılışı






# Şahdəniz 2 layihəsindən qazın Türkiyəyə ilk kommersiya ixracı 30 iyun 2018-ci ildə başladı





# Geoloji kəşfiyyat



## Dayaz-sulu Abşeron

- Suyun dərinliyi: 40m-ə qədər
- Saziş 2014-cü ilin dekabrında imzalanıb.
- BP-nin qabaqcıl, patentləşdirilmiş Müstəqil Sinxron Mənbələr (Independent Simultaneous Source with Nodes - ISSNTM) texnologiyası vasitəsilə həyata keçirilən 3-ölçülü tədqiqat proqramı 2016-cı ilin dekabr ayında başa çatıb.
- Tədqiqatda 1300 kvadrat kilometrədən çox ərazidən 3-ölçülü məlumat əldə olunub. Məlumatın emalı 2017-ci ilin 4-cü rübündə tamamlanıb.
- SOCAR-la Perspektivlik haqqında Bildiriş imzalanıb, ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir.

## Şəfəq-Asiman

- Şahdənizin 60km, Səngəçal terminalının 145km-liyində yerləşir
- Suyun dərinliyi: 600-800m
- Saziş 2010-cu ilin oktyabrında imzalanıb.
- 3-ölçülü seysmik tədqiqat aparılıb. Seysmik məlumatların interpretasiyası da bitib.
- İlk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir.

## Blok D230

- Saziş 2018-ci ilin aprel ayında imzalanıb. 2019-cu ildə seysmik tədqiqatın aparılması planlanır.

## Qobustan

- BP mövcud sazişdə 61% iştirak payı əldə edib. 2019-cu ildə bir kəşfiyyat quyusunun qazılması planlanır.

# 2018-ci il ərzində yerli ehtiyatlardan istifadə və sosial təşəbbüslər

| Yerli podratçılar/təchizatçılar<br>(Azərbaycan-Gürcüstan-Türkiyə regionu) <sup>1</sup> | Sayı | Xərclənib<br>(milyon dollar) |                                                 |
|----------------------------------------------------------------------------------------|------|------------------------------|-------------------------------------------------|
| Kiçik və orta müəssisələr                                                              | 249  | 305                          | } Ümumi<br>üçüncü tərəf<br>xərclərinin<br>48%-i |
| Dövlət şirkətləri                                                                      | 39   | 34                           |                                                 |
| Yerli tərəfdaşı olan birgə müəssisələr                                                 | 14   | 585                          |                                                 |
| Xarici podratçıların ölkə daxilində məsrəfləri                                         |      | 724                          |                                                 |
| Ölkə daxilində cəmi xərclər <sup>2</sup>                                               |      | 1650                         |                                                 |

1. Yerli ehtiyatların istifadəsi ilə bağlı məlumat ildə iki dəfə verilir. Bu, 2018-ci ilin sonuna olan məlumatlardır.

2. Bu məbləğ BP-nin yerli şirkətlərlə birbaşa xərclərini və regionda fəaliyyət göstərən xarici şirkətlərlə müqavilələr üzrə yerli işçi qüvvəsinə/xidmətlərə/materiallara çekilmiş vasitəli (subpodratçı) xərcləri göstərir.

## Azərbaycanda sosial təşəbbüslər (ödənilmiş, min dollar)


|                                                                 |              |
|-----------------------------------------------------------------|--------------|
| BP və BP-nin əməliyyatçısı<br>olduğu layihələrdəki tərəfdaşları | 3 029        |
| BP100%                                                          | 1 074        |
| <b>Cəmi</b>                                                     | <b>4 103</b> |



# Yerli kadrlar

- 2534 nəfər Azərbaycan vətəndaşı BP-də işləyir (müddətli müqavilə əsasında işləyənlər daxildir).
- Azərbaycanda ixtisaslı işçilərin 90%-i yerli kadrlardır

Azərbaycanda ixtisaslı daimi işçilər





# Mühüm sosial sərmayə təşəbbüsləri

- Sahibkarlığın İnkişafı Proqramı vasitəsilə yerli sərişlərin yaradılması və biznesin inkişafına dəstək
- Yerli bacarıq və sərişlərin gücləndirilməsinə dəstək - kənd təsərrüfatı sahəsində peşə təhsilinin təkmilləşdirilməsi; miqrasiya xidmətinin səmərəli idarə edilməsinə dəstək; qabaqcıl proqram təminatı vasitəsilə elektron monitoring və qiymətləndirmə infrastrukturunun modernləşdirilməsi;
- Boru kəmərləri boyunca yerləşən icmalar üçün bilik və bacarıqların yaradılması, məlumatlılığın artırılması və infrastrukturun təkmilləşdirilməsi, gəlirlərin artırılması və biznes inkişafı üçün yeni imkanlar yaradılması proqramları; fiziki məhdudiyyəti olan şəxslər üçün məşğulluq imkanları, fermerlərin kənd təsərrüfatı bacarıqlarının və imkanlarının inkişafı;
- Yerli universitetlər, məktəblər və uşaq bağçaları vasitəsilə təhsilə dəstək; iqtisadiyyat üzrə dünyada ən çox istifadə olunan üç kitabın Azərbaycan dilində nəşri; «Big Data» Tədqiqat Mərkəzinin yaradılması, orta məktəblər üçün informasiya texnologiyaları (İT) üzrə yeni kurikulum, mühəndislik ixtisası tələbələri üçün biznes təhsili, az təminatlı ailələrdən olan 11-ci sinif şagirdlərinin ali məktəblərə hazırlaşmalarına dəstək, icmalar üçün ingilis dili təlimi;
- Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq, milli idmanın, komandaların və idmançıların inkişafına dəstək;
- Mədəni irs proqramlarına dəstək – Azərbaycan Demokratik Respublikasının qurucuları haqqında geniş tədqiqat və «Cümhuriyyətinin qurucuları» adlı kitabın nəşri; Azərbaycan Demokratik Respublikası Parlamentinin son iclası haqqında bədii-sənədli film; Kəlağayı sənətinə dair tədqiqat və kitabın nəşri.

